


18 aprel

# Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü



**H**ər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Söyügedən gün 1983-cü ildə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə təsis olunmuşdur. Belə bir əlamətdar günün təsis olunmasında əsas məqsəd abidələrin və tarixi yerlərin qorunması ilə bağlı işlər insanları cəlb etməkdir. Azərbaycan coğrafi baxımdan bəşər sivilizasiyasının ilkən meydana gəldiyi ərazidə yerləşir.

Günümüzə qədər gelib çatan və qədimliyini qoruyan tarixi abidələr qiymətli nümunələr kimi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, tarixi abidələrin mühafizəsi prioritet məsələlərdəndir.

Respublikamızın hər qarışında əsrlərlə yaşa malik olan və müxtəlif minillilikləri əhatə edən tarixi abidələr mövcuddur. Bunlar-

dan biri də ən qədim insanların yaşayış məskəni olan Azix mağarasıdır. Mağara Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Quruçay çayının müasir yatağından 100-120 metr yuxarıda yerləşir. Burada tapılmış və azixantrop adlandırılın qədim insanın alt çənə sümüyü əlkəmizin dünyada ən qədim ibtidai insan məskənlərindən biri olduğunu sübut edir. Həmçinin, Azix paleolit düşərgəsinin V təbəqəsindən tapılmış bu insan çənəsi 350-400 min il bundan əvvəl bu ərazidə yaşamış 18-22 yaşılı qadına aiddir.

Qobustanda aşkar edilmiş yaşayış məskənləri, elcə də qayaüstü rəsmlər də ərazidə ən qədim dövrələrdən bəri insanların yaşadığından xəbər verir. Buradakı qalıqlar mezo-lit dövrünün yadigarıdır. Qayaüstü rəsmlərdə bir-birini təkrar edən və etməyən beş mindən artıq insan, heyvan şəkilləri, həyatı macəralar, ov və rəqs səhnələri əsrarəngiz şəkildə təsvir olunmuşdur. Hətta daha dərin düşünsək, söyügedən təsvirlərin qədim rəssamlıq məktəbinin yaradıcılıq nü-

munəsi olduğunu da görmək mümkündür. Buradakı rəsmlərin xeyli hissəsi qayalarda çəkilmişdir. Qayaüstü təsvirlərdə ən diqqətçəkən məqamlardan biri də rəsmlərin ilk vaxtlarda təbii böyüklikdə çəkilən heyvan və insan rəsmləri ilə başlaması, daha sonra kiçilməsidir. Elə təsvirlər də var ki, burada eks olunan heyvanların ölçüləri insanların ölçülərinə uyğunlaşdırılmışdır.

Mənə, Atropatena kimi qədim dövlətlərin Azərbaycan ərazisində mövcudluğu zamanı müxtəlif şəhərlər salınmış, müdafiə tikililəri, əzəmetli qala divarları inşa edilmişdir. Hələ Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində böyük irəliliyişlər əldə olunmuşdur. Qəbələ şəhərini əhatə edən möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək inkışafının göstəricisidir. Orta əsrlər dövrünə aid Mömine Xatun, Qarabağlar, Güllüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s. neinkı Şərq, hətta dünya memarlığının ən gözəl incilərindən hesab edilir.

Əsrlərdir ki, əlkəmizə qarşı düşməncilik siyaseti yeridən Ermənistən mədəni ərslimizin məhviniñ yönəlməmiş vandallıqlar töötmişdir. Üzdəniraq ermənilərin bu yola əl atmaqdə əsas məqsədləri minilliliklər ərzində yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək olmuşdur. Şübhəsiz, xain Ermənistəninin çirkin əməlləri sadəcə bunlara yekunlaşdırılmışdır. Belə ki, milli mənsubiyyətimizi, qədim tariximizi, milli, dini ənənələrimizi özündə ehtiva edən ələ abidələr var ki, tamamilə uçurulmuşdur. Hətta həmin abidələrin erməniləşdirilməsi, adalarının dəyişdirilməsi istiqamətində də müyyəyen cəhdələr edilmişdir. Düşmənin bu çirkin əməlli ümmülikdə bəşər mədəniyyətinə qarşı təcavüzdür. Azərbaycanın ikinci Qarabağ savaşında qazandığı şanlı Zəfər düşmənə layıqli dərs oldu. İşğal dövründə xainlər tərəfindən dağidləmiş tarixi-mədəni abidələrimiz Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə bərpa edilir. Şuşadakı kilsənin təmiri də bunun göstəricisidir. Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduunun prezidenti Mehriban Əliyevanın görüdüyü böyük işlər təqdirəlayıqdır.